

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMI GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTITUTUNUN
ELMI ƏSƏRLƏRİ

2018, № 1

Qədim QUBADOV

Filologiya üzrə fəlsəfə doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

qedim.kerimoqlu@gmail.com

**MÖHSÜN NƏSİRİ VƏ ONUN
“LİSANÜT-TEYR” TƏRCÜMƏ ƏSƏRİ**

Açar sözlər: Möhsün Nəsiri, Z.Nəxşəbi, “Lisanüt-teyr”, “Tutinama”

Key words: Mohsun Nasiri, Lisanut-Teyr, Tutinama, Z.Nakhshabi

Ключевые слова: Мөхсүн Насири, З.Нахшаби, «Лисану-т-тейр», «Тутинаме»

XVIII əsr ədəbiyyat tariximizdə özünəməxsus dövr kimi xarakterizə edilə bilər. Məhz bu vaxtda poeziyamızda heca vəzninə daha çox üstünlük verilmiş, M.V. Vidadi, M.P. Vaqif və ardıcılları xalqın ruhunu oxşayan şeirlər yazmaqla, milli janrları üstün mövqeyə qaldırmış, poeziyanı canlı xalq dilindən gələn sözlər, ifadələr hesabına zənginləşdirmişlər. Bütün bunlar ədəbiyyatın məzmun və eləcə də formaca yeniləşməsindən, həmçinin daha çox oxucu kütləsinin tələblərini ödəmək ehtiyacından doğmuşdur. Bu baxımdan XVIII əsr Azərbaycan şifahi xalq ədəbiyyatının inkişaf etdiyi, dolğunlaşış kamilləşdiyi və yazılı ədəbiyyata ən çox təsir etdiyi dövrdür. Azərbaycan folklorunun ən gözəl və şah əsərlərinin əksəriyyəti – “Koroğlu”, “Əslî və Kərəm”, “Aşıq Qərib” və s. dastanlar, saysız-hesabsız qoşmalar, bayatılar, ağıllar məhz bu dövrün məhsuludur.

XVIII əsr də də dastanların daha çox yaranması və geniş yayılması dövrün ictimai-siyasi hadisələri ilə bilavasitə bağlı idi. Şifahi xalq ədəbiyyatının inkişafı və zənginləşməsi, dastan, nağıl, xalq mahnilarının ideya-bədii xüsusiyyətlərinin daima təkmilləşməsi işində hələ çox qədim zamanlardan ozanlar, XVI-XVII əsr aşiq adlandırılın xalq şairləri müstəsna rol oynamışlar. Qeyd etmək olar ki, orta əsrlər poeziyasının müəyyən etdiyi qanun-qaydalardan uzaqlaşma, xalq yaradıcılığına məxsus poetik xüsusiyyətlərin yazılı ədəbiyyatda geniş tətbiqinə meyil bu dövrün ədəbiyyatı üçün səciyyəvi hal olmuşdur.

XVIII əsr bədii nəşr tariximiz üçün də əlamətdar hadisələrlə zənginidir. Məhəmmədin “Şəhriyar” dastanı, Möhsün Nəsirinin “Lisanüt-teyr” (“Quşların dili”) əsəri məhz bu zamanlarda ərsəyə gəlmış bədii nümunələrdir.

Möhsün Bin Əbdülhəmid Nəsiri XVIII əsr ədiblərimizdəndir. Onun dövrümüzə qədər yalnız bir ədəbi nümunəsi Gəncə xanı Cavad xan Ziya-doglu Qacarın (1785-1804) sıfarişlə qələmə aldığı “Lisanüt-teyr” adlı nəşr əsəri gəlib çatmışdır. Möhsün Nəsirinin həyatı və yaradılılığı və eləcə də “Lisanüt-teyr” əsəri uzun müddət diqqətdən kənar qalaraq araşdırılmışdır. Haqqında ilk məlumat 1958-ci il Füzulinin vəfatının 400 illiyi ilə bağlı nəşr olunmuş məqalələr toplusunda Ə.Cəfərzadənin “Füzuli əsərlərinin xalq ədəbiyyatına təsiri haqqında bir neçə söz” adlı məqaləsində verilmişdir. O, bu nəşr nümunəsinin yazılmış tarixi, müəllifi və onu yazıya almış katiblə bağlı qısa qeyddən sonra əsərin məziyyətindən söz açmışdır. Professor Ə.Cəfərzadə M.Nəsirinin nəşrlə yazdığı bu əsərə Füzulidən təsirlənərək çoxlu nümunələr gətirdiyini və yaxud onun təsiri ilə yazdığı öz şeirlərini daxil etdiyini bildirir [1, s.246].

Möhsün Nəsiri ilə bağlı geniş və ətraflı tədqiqat işində ilk addım AMEA-nın müxbir üzvi Əlyar Səfərlinin adı ilə bağlıdır. Professor Ə.Səfərləri araşdırmasında M.Nəsirini XVIII əsrin görkəmli yazılıcısı kimi təqdim etmiş, “Lisanüt-teyr” əsərindən bəhs edərkən onu bədii nəsrimizin ən kamil nümunələrindən biri kimi xarakterizə etmişdir. Əsərin mövzusunun yaranma tarixi, məzmunu və eləcə də ideya-bədii xüsusiyyətləri haqqında geniş məlumat verən Ə.Səfərlinin qeydlərinə görə, “Möhsün Nəsirinin “Lisanüt-teyr” əsəri “Tutiname” də adlandırlı bilər. Çünkü, bu mövzuda yazılış əsərlərin hamısı, demək olar ki, «Tutiname» adı ilə tanınır və burada verilən hadisə və rəvayətlərin hamısı şirindilli tutinin dilində nəql olunur» [2, s.178-192].

M.Nəsirinin “Lisanüt-teyr” əsəri AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu və fil.ü.f.d. Söhrab Bayramlı tərəfindən müstərek şəkildə tranfonliterasiya edilərək lügət və izahlarla birlikdə 2001-ci ildə ilk dəfə, 2009-cu ildə sadələşdirilmiş formada ikinci dəfə nəşr olunmuşdur. Hər iki nəşrə geniş ön söz yazılmışdır. Ön sözdə bu əsərin yaranma tarixi, adı, ideya qaynaqları, bədii xüsusiyyətləri və məzmunu haqqında geniş bəhs edilmişdir.

Möhsün Nəsirinin anadan olduğu yer və doğum tarixi haqqında dəqiqliq və tutarlı bir məlumat yoxdur. Araşdırmalardan ədibin XVIII əsrə yaşadığı və Gəncə xanı Cavad xan Qacarın (1748-1804) müasiri olub, onun sarayına yaxın olduğu məlumdur. Məhz, Cavad xanın sıfarişi ilə qələmə aldığı “Lisanüt-teyr” əsəri Möhsün Nəsirinin nə qədər yüksək ədəbi zövqə, incə və zəngin bədii təxəyyülə malik bir yazar olduğunu ortaya qo-

yur. Bu əsərdən, həmçinin Möhsün Nəsirinin öz ana dilindən başqa ərəb və fars dillərini mükəmməl şəkildə mənimsədiyi məlum olur.

“Lisanüt-teyr”in dibaqəsindən bəlli olur ki, bu əsər Gəncə xanı Cavad xan Qacarın israrlı tələbi ilə qələmə alınmışdır. Cavad xan Möhsün Nəsirinin ərəb və fars dillərini yaxşı bildiyini və öz ana dilində də qələm çalmaq qüdrətinə malik bilikli sənətkar olduğunu nəzərə alıb, Yaxın və orta Şərqə kifayət qədər geniş yayılan və ibrətamız hekayətlərə zəngin olan “Tutiname” mövzusunda əsər yazmasını ona buyurmuşdur: «Tanrıının verdiyi uğurlarla qorunan Cavad xan Ziyad oğlu Qacar – nə qədər ki, gecə-gündüz var, onun qəhrəmanlıqları ölkələrdə söylənəcək, ucalıq binası təmiz nəslinin-kökünün məhəbbət və məhrİbanlığınə görə möhkəm qalaqadır – qayğı gözü ilə halima nəzər salıb məhrİbanlıq göstərdi, mən yazığı bu sözlərə başı uca etdi: Tanrıya şükürler olsun ki, farsların, ərəblərin dilindən bùsbütün faydalananmışsan. Nə olar ki, zamanın vərəqlərində olan və məzmunlarının bakırə yanaqları utandırıcı sözlərə, yaraşmaz ifadələrlə gizlində qalmış nağılların bəzisi gözəl qələminlə bəzənib üzə çıxa. Kitablar və əsərlər içərisində Meymuna Xücestanın əhvalatından və qəlbisinq tutuquşunun dediklərindən ibarət elə bir hekayə vardır ki, hər nəqli bir hikmətdir. Yanlışlıqla, qəbahətli sözlərə dolu o hekayə zamanın yarpaqları altında gizli və örtülü qalmışdır. Yaradanın qələminin gücü ilə onu düzəldib bəzə ki, oxunması rəğbət göstərənlərin şüurunun gözünü işıqlaşdırınsın» [3, s.28].

Aldığı sıfarişə əvvəlcə tərəddüdə yanaşan Möhsün Nəsiri bu cür ağır mövzuda yazmağı bacarmayacağını düşünmüştür. «Amma yazıq canımızda o gücü görməyib, təsəvvür kəməndim bu istəyin ucalığına çatmayıb, onu buyruğu ilə getməyə tərəddüd edərkən «Buyrulan bağışlanar» ince mətəbəi yadına düşdü». Göründüyü kimi, sonra özündə güc tapan yazar mövzunu dərindən araşdırmış, bu məzmunda yazılış əsərlərə diqqət yetirmiş, xüsusilə Z.Nəxşəbinin “Tutiname” əsərini götürərək onun əsasında tərcümə əsəri ortaya qoya bilmışdır. «Ənənəvi mövzunun doğma ana dilində yeni abidəsini yaradan M.Nəsiri orijinal yaradıcılıq yolu tutmuş və özünəməxsus bir əsər meydana gətirmiştir. O, müstərek mövzuların çox yerini dəyişmiş, əlavə və ixtisarlar aparmış, hekayələri yeni təfsiliati gözəlliklərle işləyərək, səciyyəvi surətlər yaratmışdır» [2, s.178].

“Tutiname” mövzusu baxımdan Şərqdə geniş yayılmış mövzulardan olub, mənşə etibarı ilə hind şifahi xalq ədəbiyyatına bağlıdır və sanskritcə adı “Sukasaptati”dir (Çakasaptati). İlkin orta əsrlərdən başlayaraq bu mövzu Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına nüfuz etmiş, bir çox dillərə çevrilərək geniş şəkildə yayılmışdır.

Yazılı ədəbiyyatda “Tutiname” mövzusunda ilk əsərin müəllifi İmad bin Məhəmməd ən-Nəiridir. “Sukasaptati”də eks olunan didaktik

nağıllarla kifayətlənməyən Nəiri yazdığı əsəri əlavə hekayələrlə bəzəmiş və farsdilli ədəbiyyata çox möhtəşəm bir mövzu qazandırmışdır. Məhəmməd Nəiri “Cəvahir ül-əsmar” (“Zərif gecə söhbatları”) adlanan həmin əsərini Xarəzmşah hökmərdarı Sultan Əlaəddin Xilciyə (1296-1316) ithaf etmişdir.

Tutinamə mövzusunda yazılmış ən məşhur əsər heç şübhəsiz ki, Şeyx Ziyaəddin Nəxşəbinin “Tutinamə”sidir. 1330-cu ildə tamamlanmış adıçəkilən əsərində Ziyaəddin Nəxşəbi özündən əvvəl bu mövzuda qələm çalmış Məhəmməd Nəiri kimi tərcümə etdiyi hind orijinalindən fərqli olaraq, əsərinə öz xalqı arasında yayılmış əlavə rəvayətlər daxil etmiş, “Suskasaptatı”dəki geniş və təfsilatlı hekayələri ya ixtisar etmiş, ya da qisaldaraq orijinal və bitkin bir əsər meydana gətirmişdir. Əsərin məzmunundan bəlli olur ki, Z.Nəxşəbi islami şərqi ədəbiyyatı ilə bərabər, zəngin hind folklor və ədəbiyyatı, eləcə də mədəniyyəti ilə dərindən tanış olmuş, yeri göldikcə ərsəyə gətirdiyi “Tutinamə”sində onlardan bəhrələnmişdir. Dibacə və əlli iki gecədən ibarət olan bu əsərin yüzdən çox əlyazmasının dünyanın müxtəlif kitabxana fondlarında qorunub saxlanıldığı araşdırmlardan bəlliidir [4, s.338]. Həmçinin, AMEA M.Füzuli adına Əlyazmalar İnstитutunda “Tutinamə”nin iki əlyazması vardır. Fil.ü.f.d. Əkrəm Bağırov bu əlyazmalar üzərində işləmiş və onu mükəmməl şəkildə Azərbaycan dilinə tərcümə edərək 1991-ci ildə cap etdirmişdir.

Z.Nəxşəbinin “Tutinamə”si İslam şərqində çox məshhurlaşmış, hökmərdar saraylarında ən çox tələb olunan əsərlərdən birinə çevrilərək ənənəvi mövzuya marağın daha da artırılmışdır. Ondan sonra həmin mövzuya müraciət edən ədiblər təbii ki, Nəxşəbinin bu əsərini izləmişlər. Hind-moğol hökmərdarı Əkbər şah (1542-1605) da “Tutinamə”lərə maraq göstərmiş və «Bu mövzuda yeni bir əsər yazmağı öz çağdaşı olan ədib və tarixçi Əbülfəzl ibn Mübarəkə əmr etmişdir. O, mövcud hekayələr üzərində yaradıcılıq işi apararaq, onun dil və üslubunu sadələşdirmiş, bəzi hekayələri ixtisara salaraq əlli iki nağıl saxlamışdır» [2, s.182]. Əbülfəzl Mübarəkdən sonra Məhəmməd Qadırı adlı digər müəllif də “Tutinamə” mövzusuna müraciət etmiş, Z.Nəxşəbinin əsərini götürərək onun istifadə etdiyi bəzi hekayələri ixtisar etmiş və yerinə müəyyən hekayələri əlavə etməklə, otuz beş hekayətdən ibarət yeni bir əsər meydana gətirmişdir. Bu əsər də zaman kecdikcə çox məshhurlaşmış, dünya dillərinə tərcümə edilərək yayılmışdır [5, s.310].

“Tutinamə” əslən coğrafiyasında yazılı ədəbi nümunə kimi məshhurlaşa da, burada eks olunan hekayələr şifahi ədəbiyyata da sırayət etmiş, sadə xalq arasında yayılaraq çox sevilmişdir. Türk xalqları tərəfindən sevilən bu hekayələr müxtəlif zaman kəsiyində türk hökmərdərinin da diqqətini cəlb etmiş, onlar həmin hekayələrin türkçə qələmə alınmasını, ya da

farsca yazılmış mövcud “Tutinamə”lərdən tərcümə edilməsini sisariş etmişlər. “Tutinamə”nın türkcəyə ilk tərcüməsi XVI əsrə Sultan Bəyazidin əmri ilə heyata keçirildiyi məlumdur. Qaynaqlara görə, bu tərcüməni Filibeli Ali Əfəndi, digər bir qaynaq isə XV əsr şairlərindən Həmdullah Həmdi tərəfindən edildiyi qeyd olunmuşdur. Bu dövrlərə aid müxtəlif “Tutinamə” tərcümələri olsa da mütercim haqqında heç bir məlumat mövcud deyildir [4, s.310].

M.Nəsirinin “Lisanüt-teyr” tərcümə əsərini yazarkən öncə qeyd edildiyi kimi, Z.Nəxşəbinin “Tutinamə”sini əsas götürmüştür. Bu zaman yazar orijinalda olan əlli iki gecənin yalnız qırx doqquzundan istifadə etmişdir. «Hekayələrin say fərqi olması isə, Nəsiri ya Nəxşəbinin əsərindəki üç hekayəti verməyi lazımlı bilməmiş, ya da yararlandığı “Tutinamə” əlyazmasında hekayələrin sayı bu qədərmiş. Bütövlükdə Nəsirinin əsərindəki 49 hekayənin hamısı “Tutinamə”də olduğu kimi başlayır, olaylar eyni biçimdə cərəyan edir, eyni sonluqla bitir» [3, s.9].

Möhsün Nəsiri tərcümə zamanı onun məzmununda ciddi şəkildə dəyişiklik etməsə də mümkün qədər sərbəstliyə çalışmış, öz bədii təxəyyülünün məhsulu olan əlavələri etməkdən çəkinməmişdir. «Orta əsrlərdə Şərqdə, o sıradan Azərbaycanda tərcümə sənətinin bir növü olan sərbəst-yaradıcı tərcümələrə orijinal əsər səviyyəsində yüksək qiymət verilmişdir. Bu tərcümə ənənəsinin davamçıları ana dilinə çevirdikləri əsərlərə öz düşüncə və duyğularını da əlavə etmiş, onlara yeni-yeni çalarlar getirmişdir» [6, s.10]. Nəsiri də səlefləri kimi öz tərcümə əsərini müxtəlif şeir parçaları ilə süsləmiş, bu zaman Nizami, Sədi, Hafız, Cami, Rumi, Füzuli, Qövsi kimi böyük söz ustalarının yaradıcılığına müraciət etmişdir. Təxminən üç yüzə yaxın şeir parçasından istifadə edən ədib əsərə yüzdən yuxarı öz şeirlərini də daxil etmişdir. Əsərdə Möhsün Nəsiriyə məxsus olan şeirlər türk və fars dilindədir. Bu şeirlərin mükəmməlliyi müəllifin şeir yaradıcılığı ilə peşəkar səviyyədə məşğul olmasından xəbər verir.

Əsərdə olan hekayə və rəvayətlər bütün “Tutinamə”lərdə olduğu kimi Şərqdə ağıl və müdriklik simvolu olan tutuquşunun dilindən söylənilmişdir. “Lisanüt-teyr”dəki hekayələr çox böyük müxtəliflik göstərəndədir. Həmin hekayələrdə eks olunan məişət hadisələri və adət-ənənələr əsərin hind mənşeyindən xəbər versə də, müəllif müsəlman Şərqiñin təmsilçisi kimi hadisələri islam aləmində təsvir edir.

Bəzən hekaya içərisində bir neçə hekayəyə rast gəlinir və həmin hekayələr bir-biri ilə məntiqi cəhətdən çox ciddi şəkildə bağlıdır. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, bu hekayələrin tam eksəriyyəti didaktik əhəmiyyət daşıyır və əxlaqi mahiyyətdədir. M.Nəsiri əsərin xarakterinə uyğun olaraq xalq hikmətlərinə, atalar sözləri və eləcə də aya və hə-

dislərə tez-tez müraciət edir. Bütün bunlardan müəllifin yerli-erində istifadə etməsi əsərin bədii siqlətini artırır, ona xüsusi mükəmməllik verir.

M.Nəsirinin bu tərcümə əsəri dil baxımından da çox maraqlıdır. Dövrünün ənənəsinə uyğun olaraq yüksək ədəbi üslubda və qafiyəli nəşrlə yazıya alınmış "Lisanüt-teyr" XVIII əsrin ədəbi dilinin əsas xüsusiyyətlərini özündə əks etdirir. Müəllif «Ərəb və fars sözlərindən, uzun, zəncirli izafətlərdən, həmin dillərə xas olan bədii ifadə vasitələrindən bol-bol istifadə edir» [3, s.14]. Möhsün Nəsiri dövrün tələbləri və ədəbi ənənəsinə uyğun olaraq mürkkəb izafətlərdən və uzun cümlələrdən istifadə etsə də, bədii lövhə və təsvirləri yığcam və ləkonik şəkildə verməyə çalışmışdır.

"Lisanüt-teyr" in qısa məzmunu belədir; «Çox ağıllı və bacarıqlı bir tacirin özü kimi fərasatlı Meymun adlı bir oğlu olur. Atalıq borcunu yeri-nə yetirən tacir oğlunu Xücestə adlı çox gözəl xanımla evləndirir. Atası kimi tacirlik peşəsini seçən Meymun bir gün bazarda gəzərkən çox zəkali və şirindil tutuquşu görür və onu almağı qərarlaşdırır. Tutuquşunun ağıllı məsləhətləri gənc tacirin yaxşı qazanc əldə etməsinə səbəb olur. Gəlirlərinin artmasında əsas vasitəyə çevrilən tutuquşunun hörməti sahibinin yanında daha da artır. Hətta, onun danıxmaması üçün "Şarək" adlı dişi quş alıb yanına buraxır. Tacir bir gün tutuquşunun məsləhati ilə dəniz ticarətinə baş vurmaq və uzaq səfərə çıxmaq qərarına gelir. Səfərə çıxmamışdan əvvəl xanımına hansısa bir iş gərərkən tutuquşu ilə məsləhətləşməyi və sonra qərar qəbul etməyi tapşırır.

Müəyyən müddət quşlarla vaxt keçirən Xücestə bir gün gənc şahzadəyə aşiq olur. O, gecə düşəndən sonra aşiq olduğu şahzadənin yanına getmək istəyir, ərinin tapşırığına uyğun olaraq bu qərarının ilk önce tutuquşuna deməyi qərarlaşdırır. Özünü yaxşı başa düşər, – deyə ilk önce dişi şərəkin yanına gedir və ona qərarını bildirir. Dişi quş Xücestənin bu xəyanətkar istəyi qarşısında onu namussuzluqda ittihəm edir və acılayır. Xücestə quşun bu hərəkətindən qəzəblərin və onun tüklərini yolaraq boğazını üzüb qəfəsdən çölə atır. Qadının hirs və qəzəbinin şahidi olan tutuquşu tədbirli hərəkət etməyi üstün tutur. Xücestəyə eşq və məhəbbətlə bağlı hekayələr danışır, təkliyin nə qədər əzablı olduğunu bildirir. Xücestə hər gecə məşuqun yanına getmək arzusunu ilə tutuquşunun yanına gəlir və bütün gecə boyu tutuquşunun iibrətamız hekayələrinin sehrinə düşərək, sübhədək onu dinləyir, sabah açıldıği üçün arzusunu gerçəkləşdirə bilmir. Tutuquşu Xücestəyə özünü elə göstərir ki, guya onun təzə sevgilisinə qovuşması üçün bu əhvalatları söyləyir. Əslində isə, onun məqsədi Xücestənin başını qarışdırmaq və onun xəyanət etməsinə mane olmaqla, sahibinin iffət və namusunu qorumaq idi. Beləliklə, qırx doqquz gecə əsrarəngiz nağıllarla qadının başını qatan tutuquşu onun xəyanətkar arzusunu gerçəkləşdirməsinə imkan vermir və sahibinin namusunu sona qədər qoruyur. Sonda,

Xücestənin əri olan tacir səfərdən evə qayıdır. Tutuquşu bütün hadisələri olduğu kimi ona bildirir. Sahibinə göstərdiyi misilsiz xidmət müqabilində azadlığa buraxılmasını isteyir. Meymun tutuquşunun arzusunu yerinə yetirir və onu azadlığa buraxır. Arvadını da boşayaraq tərkidünya həyat yasaqla ömrünü başa vurur.

Möhsün Nəsiri əhvalatları aydın və anlaşıqlı bir nağıl üsulu ilə qələmə alır. Bəzən o, nəsihətə yol verir, haşıyə və ricətlərlə danışır, lakin əhvalatı qırırmır, adı bir söz və işarə ilə yenə də mətləbə qaydaraq oxucunun diqqətini əsas məsələyə yönəldir. Oxucunu ən çox mənalı, hikmətli əhvalat və hadisələrdən, maraqlı sərgüzəşət və əhvalatlardan iibrət almağa, nəticə çıxarmağa çağırır və beləliklə də təsvir hədəfinə öz münasibətini bildirir.

Didaktik əsər olan «Lisanüt-teyr»da comərdlik, halallıq, əməksevərlik, xeyirxahlıq, mənəvi-əxlaqi bütövlük kimi xüsusiyyətlər təqdir edilir, bunun əksinə olaraq cahillik, zülmkarlıq, şərbəzliq, hiyləgərlik, acgözlük pişlənir. Əsasən allegorik tərzdə yazılan bu hekayələr həm ləkonik, həm də təsirlidir.

Beləliklə, Möhsün Nəsirinin «Lisanüt-teyr» əsəri XVIII əsr Azərbaycan bədii nəsirinin ən dəyərli nümunələrindən biridir.

ƏDƏBİYYAT

1. Cəfərzadə Ə. Füzuli əsərlərinin xalq ədəbiyyatına təsiri haqqında bir neçə söz. Məhəmməd Füzuli. Bakı, Azərnəşr, 1958.
2. Səfərli Ə. XVII-XVIII əsrlərdə epik şeiri. Bakı, "Yazıcı", 1982.
3. Nəsiri M. Quş dili. Bakı, "Nurlan", 2009.
4. Akimushkin O.Ф. «Тути-Наме» и предшественник Нахшаби (к вопросу об индо-иранских культурных связях) в сб. «Средневековый Иран». Москва. 2004.
5. Kurtuluş R. İslam Ansiklopedisi. 32 cilt. "Nahşəbi Ziyaeddin" maddesi. İstanbul, Türkiye Diyanet Vakfi Basımevi, 2006.
6. Nəxşəbi Z. Tutinama. Bakı, Azərnəşr, 1991.

Gadim Gubadov

MOHSUN NASIRI AND HIS TRANSLATION WORK "LISANUT-TEYR"

Summary

XVIII century is rich with portentous events for our history of artistic prose. "Lisanut-teyr" (Language of birds) work of Mohzun Nasiri is artistic example written in these periods. While writing the translation work "Lisanut-teyr", Mohzun Nasiri based on the work "Tutinama" of Z.Nakhshabi. In this case, writer used only 49 nights from 52 nights existing in original. As in all "Tutinama" works, all narrations and stories in the work were told by language of parrot which is the symbol of intellect and wisdom in the

East. Majority of these narrations have didactic-moral character. Most of the time the author applied to proverbs, vesicles, hadiths and verses from the Gur'an characterizing the style of the narration of Mohsun Nasiri.

Гадим Губадов

МОХСУН НАСИРИ И ЕГО ПЕРЕВОД «ЛИСАНУ-Т-ТЕЙР»

Резюме

В истории отечественной прозы XVIII век прославился знаменательными событиями. К этому периоду относится один из образцов того периода – произведение Мохсун Насири «Лисану-т-тейр», в основу которого легла «Тутинаме» З.Нахшаби. М.Насири включил 49 ночей из 52 в произведении З.Нахшаби. Рассказы и легенды, как и в других «Тутинаме», представлены попугаем, являющимся символом разума и мудрости на Востоке. Большинство этих рассказов носят дидактико-нравоучительный характер. Зачастую автор обращается к пословицам, афоризмам, хадисам, айятам из Корана, характеризующим стиль повествования Мохсун Насири.